



Eyvaz ZEYNALOV

Soltan Hüseynoglu

Səfərqabağı istirahət edən xüsusi təyinatlı hərbi kəşfiyyatçılar gecəyarısı "Qalx!" əmri verilən kimi oyandılar. Major pəncəraya yaxınlaşdırıb pərdələri yoxladı, işi yandırdı. Bir neçə gün idiki, ikinci Qarabağ savaşı başlanılmışdı. Cəbhədə qanlı döyüşlər gedirdi. Təmas xəttinə yaxın hərbi hissədə, onun yerləşdiyi qəsəbədə gecələr işıqları yanmışaq təhlükəsizlik tədbiri kimi qadağan olunmuşdu.

Zirehli gödəkçələri geyinəndə kapitan sorusunda:

- Sən evvəlki gödəkçələri görmüşdün?

- Yox, - deyə Arif cavab verdi.

- Bunnardan iki dəfə ağır, on beş kilogramdı. Üstüne də gel silah-sursatı, dolu çantası... Zorla hərəkət edirdik.

Kəşfiyyat bıçaqlarını kəmərlərinə bağladılar. Ehtiyat gülə darəqlərini, qumbaraları, rabitə aparatını, gecəgörmə cihazını, minaaxataranı, digər şəyəri qablaşdırıldılar. On az gördükükleri ərzəqdi. Kəşfiyyatçılar deyirdilər: "Düşmən arxasında bize yeməkden vacib siyahılsatdı".

Axşam bir bağlama da getirmişdilər. Açında gördürlər, qurşağan olan rezin sapoqları. Arif təcəccübənləmişdi:

- Bu ne üçündür?

- Yolun bir hissəsini çayın içi ilə getməli olacaqıq, - mayor demişdi.

Sonra, her ehtimala qarşı, bir dəstəni geyinən yoxlamışdı. Arif kənardan baxıb gümüşdü:

- Komandır, lap balıqçıya oxşadınız.

- Yəqin, ona görə ki, mən boş vaxtlarında balıq ovuna getməyi xoşlayram, - mayor onun işarəsini özünməxsus şəkildə yozmuşdu.

Arif axşam gec yuxuya getmişdi. Kəşfiyyata getdiyi ilk dəfə olmasa da, yerinin içində qarşısındaki tapşırıq haqqında düşünür, tez-tez çevrilir, həyəcan keçirirdi. Təbii, kəşfiyyatçı robot yox, insandi. Həyəcan, qorxa hissələri ona da yad deyildi. Belkə də, komandırı daha həyəcanlıydı. Axi, her şəxə görə ilk növbədə o cavabdehdidi. Sadece, özünü soyuqdan aparmağı bacarırdı.

Kəşfiyyatçılar gizlice düşmənin arxasına keçməliyidilər. Cəbrayıł şəhərinə etrafındakı mövqeləri, hərbi güvələri, texnikaları haqqında etrafı məlumat toplamalı, rabitə aparatı vasitəsi ilə qərgəzəha ötürümləyidilər. Düşmənə qarşı keçiriləcək hücum əməliyyatının neticəsi hemin məlumatın deqiqiliyində asılıydı. Havayı demirlər, kəşfiyyatçı-

# Kəşfiyyatçılar

ordunun görən gözdüdü.

- Hazırsan?
- Hazırıam, cənab komandır!
- Yolcu yolda gərok! "Yalquzağ"ını da götür, getdik.

"Yalquzağ" dünya standartlarına cavab verən ilk milli snayper silahıydı.

Hərbi hissədən çıxdılar. Qaranlıqdı. Buludlar göyədə Ayı "osır götürmüs", gizlətmədi. Oktjabrın əvvəlləri olsa da, havada soyuqluq varıldı. Hərbi hissənin yerləşdiyi qəsəbədən yuxuya getmişdi. Hardasa orda-burda arabırlar hürdü. Hele gecəgörme cihazına ehtiyac yoxdu. Buralara yaxşı bələddilər.

Ucabay, enlikürək, yaşı qırçı keçmiş komandirin adı Yaşardı. Birinci Qarabağ mühəribəsi zamanı atası da kəşfiyyatçı olmuşdu. Ermenilər onun başına külli-miqdarda pul mükafatı ayırmışdilar. Mühüm tapşırığı yerinə yetirərkən düşmən arxasında mühasirəyə düşmüştü. Qeyri-bərabər döyüdə düşmənə töслиm olmamışdı. Son anda üstündəki qumbaranı partlatmağa macəl tapmış, onu osır almağa, diri olo keçirməyə çalışan erməni faşistlərini cəhənnəmə gəndərmişdi. Ölümündən sonra ona Milli Qəhrəman adı verilmişdi.

Yaşar ağlı kəsəndə atasının yolunu davam etdiyək, yaşı düşmənən onun qisasını alımaq qərarına golmuşdi. Hərbi məktəbi bitirək, xüsusi təyinatlıların sırasına qatılmışdı. Ölkəmizdə və Türkiyədə xüsusi təlim kursları keçmişdi. 2016-cı ilə, aprel döyüsləri günlərində, ondan sonra döndə-döndə düşmən arxasına kəşfiyyata yollanmış, bir neçə dəfə yüngül yaralansa da, tapşırıqları homişi uğurla yerinə yetirmişdi.

Kəşfiyyatçılar ona derin hərəmət bəsləyirdilər. Çox təmkinliydi. Özü haqqında danışmağı sevməzdə. Ancaq fikri niqarışındakı elə aydın çatdırıldı ki, sual təmərləyə ehtiyac qalmadı.

Boy-buxunda heç Arif də komandirindən geri qalmırdı. Amma hele otuz yaşı yoxdu. Ailənin tək övladıydı. Taşlışlarının ilk vaxtlarından Yaşarı özüne böyük qardaş, örnek sayıldı. Arıq həm də bir-birini yaxşı başa düşən möhkəm dostdular.

Arif Ağdam rayonundandı. Onun kəndi Qiyanlısı da düşmən işğal etmişdi. Atası Birinci Qarabağ mühəribəsi başlayanda özünü müdafiə etmək batalyonuna qoşulmuş, kəndlərinin müdafiəsinə qalxmışdı. Ağır döyüslərin birində şəhid olmuşdu. Onda Arif bir-iki yaşındaydı. İndi atasının üzünü da xatırlamır. Məktəb illerində arzusu həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaqdı. Vətən torpağının düşmən tapdağı altında olması onu herb yoluńa qəsməyə mecbur etdi. Hərbi xidmətdən sonra xüsusi təyinatlıların atıcı-snayper kursunu bitirdi. Qrup yoldaşları arasından bir həmifə fərqlindən. Telim-zabitlər deyərdilər: "Yaxşı esger telim görmüs esgərdi. Kəşfiyyatçı, snayper ağılı, dözdülmə olmalı, mürekkeb veziyətləri doğru qiymətləndirməyi, göze görün-

mədən görməyi, ölməyi deyil, öldürüb geri dönməyi bacarmalıdır".

Bir azdan qəsəbə, hərbi hissə arxada qaldı.

- Conab komandır, Horadızdən getdiyimiz montəqçoq, taxminən, neçə kilometri?

Cavabını verəndən sonra iradını da bildirdi:

- Yادında saxla, Horadız yox, Qaraçay. Yəni böyük düz, böyük çöl. Bu qəsəbənin adı, əslində, belədir.

Asfalt yoldan kənara çıxdılar. Kolkoslu düzən xeyli irəlilədilər. Yarım saatda sonra Araz çayına çatıdlar. Burda onun yatağı geniş, hom da nisbətən dauduz. Buluduların əsərindən sıyrılib çıxan Ay gümüşü sularda güzgülənirdi.

Yaşar dayandı:

- Bir az nəfəsimizi dərək, - deyib çantasını yərə qoydu.

- Oldu, komandır.

Ağır yükle sürətla irəlilədikləri üçün tərləmisi dildər. Qəfildən səppilti səsi eşidildi. Arif cəld böyrünə qoysuq silahını qapdı.

- Balıqçı, - Yaşar arxayınca dedi. Sonra çantasından qara kreml çıxardı. - Təmas xəttinən qaz alıb. Bəri başdan üzümüzü rəngləyək. Kömür götürməyi unutmamışan?

- Unutmamışam, - salafan torbaya qoysdu qoyduğunu kəmərləri çıxardı.

Qabaqlar kəşfiyyatçıların üzərini bədheyət görünmək, qaranlıqdə düşmənə vahiməye salmaq üçün rənglədiklərinin düşünürdü. Səbəbi ilə kursda maraqalanmışdı. Demisildər, insanın gözəti və burnu gecə ay işığında parıldayırdı. Lap pişik gözəleri kimi. Yəni şübhə etmişdi. Yalnız şoxsi təcrübəsindən keçirəndən sonra inanmışdı. Amma sualınan da qalmamışdı: "Onda bəs niyə gözərimizi deyil, onların altını qaraldırmış?" Bunun da izahı varmış. Gözərin altına çəkilən rəng onların parılışını udur, etrafə yayılmaya qoymurdur!

Arif o vaxtənən allergiyası olduğunu da xəbərsizdi. Kremlənən sonra dərisi eməlli-başı səpmədi. Onun əvəzinə təbii kömürden istifadə etməyə başlamışdı.

Bəs dəqiqədən sonra sahilə çay boyu yollarına davam etdilər. Təmas xəttinə çatanda Yaşar dayandı, onu da saxladı. Piçılıt ilə dedi:

- Sapoqları geyinməli, burda belə çayın içi ilə getməliyik. Qurul ilə getmək təhlükəlidir. Minaya düşə bilərik. Çayda mina basdırılması chitimalı azı.

Arif bu barədə də məlumatlıydı. Ancaq bir söz demədi.

Komandır golundakı saatın üstünü ovçu ilə örtüb baxdı. Arif sesini qısaq surədə:

- Neçə saatdı yol gelirik?
- Dörd saatdan artıqdı.

Özləri ilə götürdükəri yeməkden yüngülər yedilər. Qumqumarlarındakı sünmükləri ilə doluydu. Belə bir şey indiye qədər nə görmüş, nə də eșitmİŞdilər. Kəşfiyyatçılar bu ağlaşımzın manzərinə qarışında donub qalmışdılar. Özlərinə gələ bilmirdilər. Dislerini bər-birinə berk-berk sıxan Arif birdən özünü tamam unudaraq ucadan dedi:

- İlahi! Görəsən, yer üzündə belə bir vəhi xalq yene varmı?

Öz sesine özü də diksindi, ona ele gəldi ki, səsi səsgücləndirici ilə deyilmiş kimi hər tərəfə yıldı, dağda-daşda aks-səda verdi. Amma komandır bu gərə onu qınamadı. Sakitcə:

- Bunun hayifini onlarda qoymaya-

da azmasaq, nəzərdə tutulan yərə vaxtında çatacağıq.

- Siz kim komandirlər yolu azmaq mümkün deyil! - Arif vurğuladı. O saat da sözlərinin yersiz tərif kimi səsləndiyini anlayıb qolbində özünü qınadı.

- Mən Allahın bacısı oğlu deyiləm, - Yaşar dedi. - Kəşfiyyat hər an suprirlərle doludu. Çox vaxt sən bir xəyal quarsan, əvəzində başqa bir şeyle rastlaşırsın. Hər şey hazır olmaliyiq.

Çayın içi ilə üzüyxarla gedirdilər. Su soyuqdu. Səs salmamaq üçün addım-larını ehtiyyatla atırdılar. Çayın sahilində adam boyu qalxmış qamışlı onları keñər gəzəndən qoruyurdu. Qıraqdan görünmək ehtimalı azdı. Arif nəzərlərini komandirindən ayırmır, geri qalmamağa çalışırı. Qamışlığı nisbətən seyrik olurdu. Orazılarında oyularaq addımlayırdılar. Ağır yükün altında, üstəlik suyun içi ilə bu cür getmək yorucuydu. Amma məcburdular.

Araz çayının o biri sahilində sıralanmış Cənubi Azərbaycan kəndlərinin işqları ulduz kimi sayırdı. Arazın bu tərəfində iso işqi, yaşıış qəhəto çəkilmişdi. Hərə baxırdın, xarabə kəndlərdi. Ermeni faşistlər evlərin içini, çölünənənələrini, yaraları na varsa, hamisini daşıyb aparmış, daşını daş üstə qoymamışdır...

Təzliklə quruya çıxdılar.

- Bir-birimizdən on aži on addim aralı getmeliyik, - Yaşar xəbərdarlıq etdi.
- Burada mina tohulgəsi dəha çoxdur.

Yaşar ağlı gələnənələrə qoysdu. Hər tərəf kolluq, daşlıq-qayalıqdı. Qaranlıqdə yol-riz çətin seçilərdi. Cox da gecəgörəmə cihazları ilə hərəkət edirdilər. Düşən həddən artıq məkirli, hılgərdi. Ağaclardan, kollardan "surpriz minalar" asır, ağacalar arasında qaranlıqdə gözlərini görünməyə nazik tel çekirdilər. Tesadüfi toxunuş insanın hayatı başına basa gələrildi.

Səhərə yaxın Cəbrayıł şəhərinin qərbi tərəfində yerləşən, "Qurban təpəsi" deyilen məşhur yərə çatıdlar. Buradan qəbiristanlıq keçmək çotin olmadı. Gecəgörəmə cihazları ilə etrafə göz gezirdildilər. Qəbirlər yərə-yəksən edilmişdi. İşgalçi ermənilər mərmər baş daşlarıının hamisini çıxarıb aparmış, qalanlarını sindirmiş, bir neçə yərə bölmüşdülər. Bir qəbir, bir baş daşı da salamat qalmamışdı. Dağlımqış qobirlərin etrafı insan sümükləri ilə doluydu. Belə bir şey indiye qədər nə görmüş, nə də eșitmİŞdilər. Kəşfiyyatçılar bu ağlaşımzın manzərinə qarışında donub qalmışdılar. Özlərinə gələ bilmirdilər. Dislerini bər-birinə berk-berk sıxan Arif birdən özünü tamam unudaraq ucadan dedi:

- İlahi! Görəsən, yer üzündə belə bir vəhi xalq yene varmı?

Öz sesine özü də diksindi, ona ele gəldi ki, səsi səsgücləndirici ilə deyilmiş kimi hər tərəfə yıldı, dağda-daşda aks-səda verdi. Amma komandır bu gərə onu qınamadı. Sakitcə:

- Bunun hayifini onlarda qoymaya-

cağıq. Qıcas qiyamotə qalmamalıdır! - dedi.

Artıq dan yeri sökülməkdə, üfüq ağarmaqdı. Bir azdan günəş doğaçaq, gecə ilə gündüzün çarşılması həmişə olduğu kimi, gündüzün xeyrinə başa çatacaqdı.

Müşahide arpaq üçün mövqə seçməliydi. Komandırın dediyinə görə, burdan olverişli yer tapmayacaqdılar. Qəbiristanlıq yüksəkde, şəhər aşağıdaydı. Hər tərəf ol içi kimi görünürdü.

Ötrafdakı cəla-cuxurları diqqətlə yoxlayandan sonra bir-birindən azca aralı iki dağlımış yanaşı qobirdə yerləşdilər. Qumqumalarını çıxarıb bir neçə qurtur su içdilər. Suları qurtarmaq üzərədi.

Ətrafi müşahidə etmeye başladılar. Bir azdan hava işıqlandı. Əsir şəhər aydın görünürdü. Hər yan dağdırılmışdı. Aşağıda, xeyli aralıda yalmız bir bəşmətəbəli bina salamatdı. Komandırın dediyinə görə, keçmiş internat məktəbiydi. Yaşargılıñ kəndi rayon mərkəzini yaxındı. Xuxarı siniflərdə oxuyanda idman müəllimi onları bu internat məktəbinə yarışlara götərmiş. Burda indi düşmənin xeyli qüvvəsi cəmləşmişdi. Onların texnikasını, canlı qüvvəsini dəqiqləşdirməlidilər. Bu tərəfdə texnika filan görünmürdür. Binaya bir az da yaxınlaşmalyırdılar. Ötrafdakı hələ gedis-gəlis, hərəkət seyrəkdi.

Arif qəfildən qulağının dibində qəribə bir viyili duydı. Snayper tüfənginin səssiz atılmış gülləsi olduğunu anladı. Başına göz qırıpında geri, komandırı səri çevirdi. Ele həmin andaca Yaşarın boğuq səsi eşildi:

- Ayy!.. - Sağ əli sol çıynını tutub, gec olsa da, sığdıraq çalanın dibinə yatdı. Xəberdarlıq etməyi da unutmadı: - Ehtiyati ol, düşmən sol tərəfdə, qayanın arxasındadır.

Düşmən əsgərlərmizdən o qədər qorxurdı ki, öz postlarının böyür-başını bele minalayıb, kameralar quraşdırıb, snayperler saxlayırdılar. Keşfiyyatçılarımızın gecə-gündüz onların içində fəaliyyətdə olduğunu bilirdilər.

- Yaran ciddidi?

- Bos şəyi, sən özündən muğayat ol.

Üzü üstə uzanmışdı. Qımlıdanmadan nişan verilən qayanı müşahidə edirdi. Artıq əsəblərin mübarizişi gedirdi. Aydın məsələdi, düşmən onları hər ikisini görmüşdü. Ancaq seçimi komandır olmuşdu. Yəqin, növbəti qurbanını görməyə telesirdi. Ele Arifin özünü də daha ona gözləməyə səbri çatırdı. Gərginlik içində sifirləşir, çıxış yolu təpəyə çalışır.

Deyəsən, tapdı! Kaskasını başından çıxarıb. Əlini birtəhər uzadıb, onu yandaki uzunsov daşın başına keçirdi. Təzədən yerində rahatlanmamış kaskası qəribə bir səsle fırlanaraq böyrünə düşdü. Tez qayanı nişangaha aldı. Höycəndən ürəyi sinosindo quş kimi çırplındı. Fehmi ona düşmən snayperinin qurbanlarını vurub-vurmadığı ilə məraqlanacağıni piçildiyarı. Aha, budur, nəhayət, maskalanmış düşmən snayperi qayanın arxasından boy göstərdi.

Alınını nişan alıb, tötiyi çokdı. Düşmən vəhiş heyvan kimi bağıraraq böyrü üstə aşıdı. Bunu komandır do gördü. Aralıdan sağ əlinin baş barmağını yuxarı qaldırdı, razılıqla gülüməsdi.

Bir qədər gözledi. Qaya tərəfdən heç bir hərəkət sezişmedi. Komandırının yanına süründü. Ona görə narahatdı. Keşfiyyatçı, birinci növbədə, yoldaşının qayğısına qalmalıydı.

Gülə Yaşarın çıynını boynuna lap

yaxın yerindən yalleyib ötmüşdü.

- Elo bil ari sancı, - dedi.

Köməklə yarasını sandılar. Tohlükəli deyildi.

Diqqətlərini otrafa yönəldildi. Artıq internat məktəbin qarşısındaki meydanda düşmən osgorları qaynaşındı. Səhər yoxlamasına oxşaydı. Bu arada ora bir qara "Niva" markalı minik maşını da golmişdi. Yəqin içindəki yüksək çinli zabitlərdəndi. Handan-hana maşından düşdü. Onu görəndə əsgərlər farağat komandası ilə yerlərində bir müddət hərəkətsiz qaldılar. Bir nəfər qəcaraq ona yaxınlaşdı. Əvvəl əlini gicgahına aparıb hərbi qaydada salamladı. Sonra bir-birilər ol tuttdular. Birləşdə binanın giroğeyin torof addımladılar. Cox çökədi, yolda bir "KamAZ" maşını da peydə oldu. Sürtötə binaya yan aldı. Əsgərlər onun yük yerindən bir neçə yaradı döşdürüdlər. Yaxında, Füzuli tərəfdə döyüşlər gedirdi. Yəqin ordan getirmişdilər. Ardırınca keşfiyyatçılarını "təminat" yolu adlandırdı yolda bir köhne "UAZ", xəscəkili təcili yardım maşını gördü. Yaralıları daşıyıb ona yığıldı. Maşın gəldiyi yolla da geri qayıdı.

Növbəyələr sürünə-sürünə arxasında düşmən snayperinin gizləndiyi qayaya yaxınlaşdılar. Biri gedəndə o biri yerində dayanıb otrafa müşahidə edir, onu qoruyurdu. Qayanın arxasına keçəndən gözlərinə inanmadılar. Düşmən burda özüne əməlli-başa sıqınacaq, şərait yaratmışdı.

Silah-sursata ehtiyacları yoxdu. Çörayı, kolbasını, konserv qutularını götürdüler. İki şüə suyu qumqumalarına boşaltılar. Əsas suydu.

Bütün günü internat məktəbi müşahidə altında saxladılar. Dörd "KamAZ" yük maşını, bir qara "Niva"nı, iki yüzdən artıq canlı qüvvəni, beş tankı, dörd topu qeydə aldılar. Toplar internat məktəbin o biri tərafındəki ucuq-sökük binanın divarları arasında qurulmuşdu. İlk baxışdan görəmək mümkün deyildi.

Komandır hazırladığı məlumatı rəbibə aparıcı vasitəsilə qərargaha ötrüdü. Cəvab çox qisa oldu: "Müşahidəni davam etdirin!"

Yasar Arifa tərəf dönmədən dedi:

- Mənə, bunlar hələ hamısı deyil. Düşmənin əsas texnika və canlı qüvvəsi şəhərin şərq hissəsində olmalıdır.

- Nöyo görə belə düşünsünüz?

- Şəhərə əsas giriş şərqdəndir, - izah etdi. - Düşmən bizim həmin istiqamətən hücuma keçəcəyimizə omindi.

Şəhərin şərq tərəfindəki voziyyəti öyrənmək üçün ora getməliyidilər. Hanvanın qaralamağını gözlədilər. Birdən tök-tök yağış atmağa başladı. Arif özyənnəndən dedi:

- Çobanaladandı.

Ancaq proqnoz özünü doğrultmadı. Yağış get-qedə dəhər də gücləndi. Dalalanmağın yer yoxdu. Tamam islandılar...

Gecəyarısı sürünə-sürünə, yarıluçquq evlərin xərabalıqlarında gizləndi. Növbəti şəhərin mərkəzindən qatıldılar. Əslində, bu məsofa, çox olsa, on-on beş dəqiqəlikdi. Amma indi onu nə az, nə çox, düz bir saata başa vurmaşdır.

Keçmiş polis idarəsinin qarşısında iki-üç döyüş maşını, dörd tank, səkkiz yüksək maşını, iki "Niva" vardi. Onlardan biri internat məktəbin qarşısında göründürləri. Adəton, canlı qüvvə yüksək maşınının sayına görə hesablanır. Bele götüründə, burda düşmənin canlı qüvvəsi üç yüze yaxındı.

Erməni döyüşçüləri aşağıda topa-topa dayanıb sıqaret çəkir, dənisi, sekse-

ko içində otrafa boyanırdılar. Səsliyi həmdən qızılındırı. Ancaq no danışdıqlarını başa düşmək çötinidi.

Bir az aşağı endilər. Yaşar qaranlıqda ağac pöhroları gördü. Diqqətlə baxanda Xan çinari tanıdı. Riqqətə gəldi. Təbiətin bir möcüzəsi olan bu çinarnı dibində suyu buz kimi onu qadım bir köhriz də vardi. El arasında ona "Cinar köhrizi" deyildi. Bir vaxt hamı bu Xan çinarin kölgəsinə yığışar, köhrizin suyundan içər, sörinləyirlər. Ermənilər Cəbrayıl rayonundakı yaşlı osrları ölcələr, çinarnı meşələri ilə bərəbor onu da vohşicosuna kösmişdilər.

Xan çinarin yenidən pöhroləməsi bu torpaqların tezliklə azadlığı qovuşacağına işarədi. Yaşar düşmənin üzünə quruyan "Cinar köhrizi"nin do bir gün yenidən çağlayacağına inanırdı!

O gün üzəqdi deyildi!

Burda qız qalmaq təhlükəliydi. Düşmən postları bir-birinə lap yaxındı. Geçə olmasına baxmayaq, hər tərəf düşməndi. Qarışqa kimi qaynaşırdılar. Özələrini unudub qəsfli pusquya da düşə bilərdilər. Keşfiyyatçı üçün ən dəhəftəlişli elə buydu.

Yarınçın evlərin divarları arxasında daldalanma-daldalanma üzüyuxarı qalxmağı başlıdılardı. Arif komandırın on-on iki metr aralı hərəkət edirdi. Qulaqları ssəsə, nezərləri otrada, barmaqı silahın tətiyindəydi. Tez-tez dənəbər arxaya baxmağı da unutmurdu.

Dolana-dolana "Dostluq bulağı" deyilən yerə yaxınlaşdılar. Heç elə bil bir zaman buralarda insan yaşamamış, o boyda gözəl şəhər olmamışdı. Hər yan kol-kosu. Keçilməz cəngelliyi xatırladırdı. Hündür, six kolların arasında daldalandılar. Burda da bir xeyli düşmən silahlı vardi. Bərkədən dənisi, ne üstəsi mühəbətə edirdilər. Həresinin ağızında işləndən qimbi kimi bir sıqaret közərirdi.

Keşfiyyatçılar Füzuli rayonundan gələn asfalt yolu da nəzarətə götürdürüdər. Orta yol ayricıldı. Bir azdan ordumuz asfalt yolu, "Dostluq bulağı"nın yan-yörəsini, keçmiş polis idarəsinin otrafını sürekli top atəşinə tutdular. Erməni əsgərləri çığır-bağır o tərəfə qoşulmuşdular. Sos-küdən quşaq tutulurdu. Başları soxmağı yer axtarırdılar. Top mərmilərindən otrada qalın qəlpələr rehmsizdi. Yaxaladığını saat yərə sərirdi. Yaralıları ortaçıda zəriyir, köməyə adam çağırırdılar.

Toplar bir neçə dəqiqə beləcə dəşədi. Toparlanan düşmən topları, tankları, hərbi maşınları da əks istiqamətdə - Mahmudlu tərəfdə yerləşmiş hərbi qüvvələrimizi vurmağa cəhd edirdi. Top mərmilərindən biri yolu qırğınlıda da yanmış düşmən tankının qülləsini qopardı. Növbəti mərmi düşmən topunun birini usaq oyuncaklı kimi neçə metr göydərərək yərə çırçıplı. Böyük-başındakı düşmən əsgərlərinin leş otrafa səpələndi.

Artıq hava işıqlanırdı. Asfaltqırğıq qazlımlı düşmən songorları indi dəhəyin görünürdü. Mərmilərin bir neçə qəcip songorla sıqınmış əsgərlərin üstüne düşdü. Ətrafi bürübər toz dumani tədricon çökildi. Ermənilər imkan təpib yığıdları yaralılarını yüksək maşınları ilə Füzuli-Hadrut istiqamətində daşıyırıldır.

Keşfiyyatçılar bir qədər geri, qəlpələrin tutmadığı yero çökildilər. Komandır təzə məlumatları, düşmənin kordinatlarını yenidən mərkəzə ötrüdü.

+ + +

Ordumuz günortadan sonra Mahmudlu-Şükürbəyli, "Dəyirman dərəsi"

vo Füzuli rayonu istiqamətindən ümumi hücuma başladı. Asfaltla üzüyuxarı qalxan ilk tankın üstündə üçrongli bayraqı dağalanırdı. Sağ cinahdan - "Dəyirman dərəsi" tərəfdən irolılıyən tanklar "Dostluq bulağı"ndakı istehkamları atəş tutdular. Mərmilərdən biri irolı şığıyan düşmən tankını yerində fırladı. Bir anda bütünliklə alovə büründü. Üç-tərəflə atəş məruz qalan düşmən vahimə içindəydi.

Tankların arxasında irolılıyən piyadalarımız özəngərlərdə düşmən əsgərlərinin üstüne atıldılar. Əlbəxaya döyüş çox da uzun çəkmədi. Erməni döyüşçülərinin əksəriyyəti müqavimət göstərməyin mənasız olduğunu tez başa düssüd. Silahları ataraq əllərini qaldırdılar...

Düşmənin salamat qalan iki tankı, bir döyüş maşını ağızgeri döndü. Qaçmağı, aradan çıxmazı fürsət saidı. Onlara bir "KamAZ" da qoşuldı. Yük yeri erməni döyüşçüləri ilə doluydu. Böyük-başından sallaşanlar da az deyildi.

- Alçاقları aradan çıxacaqlar, - uzaqdan onları izleyən Arif öz-üstüne dedi. Sonra birdən xatırlamış kimi snayper təfəngi ilə yüksək maşının sürücüsünü nişan aldı.

"KamAZ" yoldan çıxdı. Öz xodu ilə təpədən üzüaşığı bir az gedib böyürtüştərəvildi.

- Dronumuz onların əkilməsinə imkan vermez!

PUA düşmənin hər iki tankını, döyüş maşınını məhv etdi. Bütün bunları görən ermənilər silahlarını atr, əllərini qaldırıb dəstə-dəstə təslim olurdular. Döyüşçülərimiz düşmənin gözünün odunu yamanca almışdilar. Bir nəfər üç nəfərinin öhdəsindən gəlirdi...

Bu mənzəroni nifrətən seyr edən Arif özündən asılı olmayaq, dedi: "Döyüşmək üçün say yox, casus əsrərəsəsi!" Səsində qotiyət və sərtlik dəyulən komandır ucadan olavaş etdi: "Biz öz torpağımız uğrunda döyüşürük. Bu torpaq onların Vətəni olsayı, xarabazarə cevirməz, qoyub qaçmazdır!"

Keşfiyyatçılar internat məktəbin etrafındakı vəziyyəti öyrənərək tələsdi. Ordumuz orda da uğur qazanmışdı. Hami sevinir, sadlanır. Avtomatlardan gələn yayılm atışı açın kim, bir-birini qucaqlayıb töbrik edən kim...

Arif birdən zirehli gödəkçəsinin altında gizləndiyi üçrongli bayraqı çıxarıb basınu üstündə yelleməyə başladı. Yasər dədi:

- Durma, qalx, onu binanın üstüne sanc!

- Oldu, komandır!

Bir azdan üçrongli bayraqımız binanın üstündə əzəmetlə dağalanmağa başlıdı. Hami onu alqışlayırdı. Döyüşçülər cib telefonlarını çıxarıb bu səhəni çəkirdilər. Onların arasında Arifin komandırı mayor Yasər Məmmədli də vardi.

+ + +

Qəsəbədə yerləşən hərbi hissənə qarşısında qoləbelikdi. Qəsəbə sakinləri keşfiyyatçıları qarşılamış, alqışlamaq üçün bura yığılmışdırlar. İndi onları bütünlükə tanıyırdılar. Şəkillər televiziya kanallarında göstərilir, sosial media saytlarında paylaşılır. Öləke Prezidenti xəbərlər programında Cəbrayıl şəhərinin düşməndən azad olduğunu elan edərək cəsur keşfiyyatçıların üçrongli bayraqımızı internat məktəbinə hündür yerinə nece sanmasını da göstəridilər.